



1933-cü ildən çıxır

www.mk.mia.gov.az

AZƏRBAYCAN RESPUBLİKASI DAXİLİ İŞLƏR NAZIRLIYININ ORGANI


28

fevral 2019-cu il

Cümə axşamı

№ 8 (3423)

Qiyməti 40 qəpik



Polis, daxili işlər orqanları Azərbaycan dövlətinin əsas sütunlarından, dayaqlarından biridir. Polis Azərbaycan dövlətinə, dövlətçiliyinə xidmət edir. Azərbaycanın dövlət müstəqilliyinə xidmət edir. Hər bir Azərbaycan vətəndaşına xidmət edir.

XOCALI SOYQIRIMININ 27-ci İLDÖNÜMÜ İLƏ ƏLAQƏDAR BAKİDA ÜMUMXALQ YÜRÜŞÜ KEÇİRİLİB AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV YÜRÜSDƏ İŞTİRAK EDİB



Başər tarixində ən qanlı cinayətlərdən biri olan Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar fevralın 26-da Bakıda ümumxalq yürüşü keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri yürüsdə iştirak ediblər.

Paytaxtın Azadlıq meydanından Xətai rayonunda ucahdılmış abidəyə doğru hərəkətə başlayan və on minlərlə insanın iştirak etdiyi ümumxalq yürüşünün məqsədi Xocalı faciəsi qurbanlarının xatirəsini ehtiramla

yad etmək, erməni faşistləri tərəfindən insanlıq qarşı törədilmiş bu vohsi cinayəti yenidən dünya icimaiyyətinin diqqətinə çatdırmaqdır.

Ön sırada Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın olundular ümumxalq yürüşünün iştirakçıları və onların keçidləri prospekt və küçələr boyu düzülmüş minlərlə gənc əllərində qanlı qırğının günahsız qurbanlarının - xüsusi qoddarlıqla qatlı yetirilmiş usaqların, qadınların və qocaların portretlərinin, 27 il

övvəl törədilmiş hadisələrin dəhşətli səhənlərini əks etdirən fotoskilər, faciənin təqsirkarlarından cavab tələb etmək, onları cazaçılmış, bu soyqırımı bəynəlxalq səviyyədə siyasi-hüquqi qiymət vermek barədə çağrıqlar və soyqırımı qurbanlarının adlarını, soyadlarının əks olunduğu Azərbaycan, rus, ingilis dillərində plakatlar və transparantlar tutmuşdular. Marşrut boyunca yolların kənarlarındakı monitorlarda, binaların fasadlarında və evyanlarında "Dünya Xocalı soyqırımı tanımlıdır!",

"Xocalıya ədalət!", "Xocalını unutmayın!", "Rədd olsun erməni faşizm!", "Xocalı - XX əsrin soyqırımı", "Cinayətkarlar cəsa-sız qalmayacaqlar!", "Xocalı soyqırımı - 27 il", "Xocalı soyqırımı başçılıyə qarşı cinayətdir", "Xocalı, sözün bitdiyi yer" və s. çağrıqlar və şüurlar nümayiş etdirilib.

Prezident İlham Əliyev Xocalı soyqırımı abidəsinin öünüə əklil qoyub, faciə qurbanlarının xatirəsini ehtiramla yad edib.

Birinci vitse-prezident xanım Mehriban Əliyeva, Baş nazir Novruz Məmmədov,

Milli Məclisin sədri Oqtay Əsədov, Heydər Əliyev Fonduñun vitse-prezidenti Leyla Əliyeva, Arzu Əliyeva abidənin öünüə tərəflər qoyublar.

Ümumxalq yürüşündə Rusiyadan gələn nümayəndə heyəti də iştirak edib.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Rusiyadan gələn nümayəndə heyəti ilə görüşüb səhəbə ediblər.

Sonra Prezident İlham Əliyev Rusiyanın "Rossiya-24" kanalına müsahibə verib.

Fevralın 21-də dövlətimizin həmsədri Stefan Viskontini, Rəsəydən olan həmsədri Igor Popov, ABŞ-dan olan həmsədri Endru Şoferi və ATƏT-in fəaliyyətdə olan sadrının xüsusi nümayəndəsi Anji Kaspsiki qəbul edib.

Fevralın 21-də Azərbaycan Prezidenti İlham Əliyev ATƏT-in Minsk qrupunun Fransadan olan

həmsədri Stefan Viskontini, Rəsəydən olan həmsədri Igor Popov, ABŞ-dan olan həmsədri Endru Şoferi və ATƏT-in fəaliyyətdə olan sadrının xüsusi nümayəndəsi Anji Kaspsiki qəbul edib.

miləci Döyüşçülərin işləri üzrə komitənin və "Döyüş Qardaşlığı" Beynəlxalq veteranlar təşkilatı Ali Şurasının üzvü, Sovet İttifaqı Qəhrəmanı, general-leytenant Ruslan Aşevi qəbul edib.

Fevralın 21-də ölkəmizin rəhbəri MDB ölkələri Dövlət Başçıları Şurası yanında Beynə-

nasibətilə Estonya Respublikasının Prezidenti zati-alılıri xanım Kersti Kaljulaya təbrik məktubu göndərib.

Azərbaycan Prezidenti İlham Əliyev fevralın 21-də milli bayram - Müstəqillik Günü mührəti

Fevralın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında iqtisadi və sosial məsələlərlə bağlı müşavirə keçirilib.

Azərbaycan Prezidenti İlham Əliyev fevralın 26-da Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayib Erdoğanla zəng edərək ad günü münasibatlı təbriklərini çatdırıb.

Gürcüstanın Prezidenti xanım Salome Zurabişvili fevralın 27-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. Ötraftı gələn sayımızda.

Tarixi faktlar göstərir ki, Azərbaycan xalqı erməni millətçilərinin davamlı olaraq etnik təmizləmə, soyqırımı və tacavüzkarlıq siyasetinə məruz qalaraq, öz tarixi torpaqlarından didərgin salmış, qaćqın və məcburi köçkünlərə əvələnmişlər. "Böyük Ermənistən" ideyası ilə yaşayan ermənilər öz məqsədlərinə çatmaq üçün xarici həməyadaların köməyi ilə müxtəlif vaxtlarda azərbaycanlılara qarşı terror və soyqırımı həyata keçirməklə etnik təmizləmə siyaseti aparmışlar. Təkcə XX əsrə azərbaycanlılar 4 dəfə - 1905-1906-ci, 1918-1920-ci, 1948-1953-cü və 1988-1993-cü illərdə soyqırımı və etnik təmizləmələrə məruz qalmışdır.

AZRTAC Azərbaycan Respublikası Prezidentinin icimai-siyasi məsələlər üzrə köməkçisi, professor Əli Həsənovun "Xocalı soyqırımının dünyada tanınması tarixi zərurətdir" sərlövhəli məqaləsini təqdim edir.

XX əsrin əvvəllərində erməni millətçiləri "Daşnakşütün" partiyasının programında irəli sürülən "Böyük Ermənistən" ideyasını reallaşdırmaq istiqamətində fəaliyyətini genişləndirərək öz tarixi torpaqlarında yaşayan azərbaycanlıları planlı surətdə doğma yurdlarından qovmaqla etnik təmizləmə və soyqırımı siyasetini həyata keçirmiş, nəticədə 1905-1906-ci illərdə ermənilər Bakıda, Gəncədə, Qarabağda, İrəvanda, Naxçıvanda, Ordubadda, Şərur-Dərələyəzədə, Tiflisdə, Zəngəzurda, Qazaxda və başqa yerlərdə dinc azərbaycanlıları qarşı qırğınlara törətmış, əhali amansızlıqla qatlı yetirilmiş, şəhər və kəndlər yandırılmış və dağdırılmışdır. Erməni silahlı dəstələri Şuşa, Zəngəzur və Cəbrayıllı qəzalarında, İravan və Gəncə quberniyalarında azərbaycanlılar yaşayan 200-dən artıq yaşayış məntəqəsini viran qoymuş, on minlərlə soydışımız öz doğma yurdlarından qaćqın və məcburi köçkünlərə düşmüşlər.

Bu prosesin davamı olaraq, 1917-ci ilin dekabrında Qafqaz işləri üzrə müvəqqəti fəvqələdə komissar təyin edilən S.Şaumyan azərbaycanlıların kütlövi qırğınlının təşkilatçısı və rəhbərini çevrildi. Erməni silahlı qüvvələri tərəfindən 1917-ci ilin əvvəllə-

badda, Qarsda və başqa bölgələrdə amansız şəkildə davam etdirilməsi nəticəsində on minlərlə azərbaycanlı ən qəddar üsullarla qatlı yetirilmişdir.

1948-1953-cü illərdə Ermənistən SSR-də yaşayan azərbaycanlıların tarixi torpaqlarından, xüsüsələdə İravan və onun ətraf rayonlarından kütləvi şəkildə deportasiya olunması nəticəsində 150 minə yaxın soydaşımız zorakılıqla Azərbaycanın aran rayonlarına köçürülmüşdür.

XX əsrin 80-ci illərinin ikinci yarısında ermənilər özürlərinin yaxın və uzaq xaricdəki himayədarlarının köməyi ilə yenidən Azə-

növbədə BMT və ATƏT-in bütün soylarına baxmayaraq hələ Ermənistən işgal etdiyi torpaqlardan geri çəkilmək istər və bölgədə dayanıqli sülhün bərqrər olmasına ciddi mane törədir. Hazırda Cənubi Qafqazda hərəkəti silahlı toqquşmalar və qanlı müharibələr başlaya bilər ki, bu da yeni-yeni insan fəlakətlərinə səbab olar.

Davakar erməni millətçiləri son iki əsrdə bir müddətə dövlət səviyyəsində Cənubi Qafqazda tarixi Azərbaycan torpaqları və Türkiyənin Şərqi və Cənub-Şərqi Anadolu ərazilərində miflik "Böyük Ermənistən"

dünya icimaiyyətinin nəzərində "əzabkeş və məzəlüm" erməni, "zələm" türk-müsləman və azərbaycanlı obrazları yaradılmışdır.

XX əsrin 80-ci illərinin ikinci yarısında da ermənilər SSRİ-də yaranmış siyasi vəziyyətdən istifadə edib, dərhal Azərbaycana qarşı açıq ərazi iddiası irəli sürülmüş, bir neçə günün icərisində Ermənistəndə yaşayan 200 minə qədər azərbaycanlı köylü şəkildə deportasiya məruz qoymuş, ardınca Dağlıq Qarabağın azərbaycanlı icməsinə qarşı kütlövi terror və qırğınlara həyata keçirilmişər. Ermənistən SSR Ali Soveti 1989-cu il dekabrın 1-də Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistənə birləşdiriləsi barədə hüquqizidə qərar qəbul etmiş və bununla da Dağlıq Qarabağ probleminin əsil mahiyyətinin Azərbaycana qarşı assassız ərazi iddialarından ibarət olduğunu nümayiş etdirmişdir. Eyni federativ dövlətdə birləşən bir respublikanın digər respublikaya qarşı ərazi iddiasına heç bir hüquqi reaksiya verilməmiş, əksinə, Sovet İttifaqının o zamanki rəhbərliyinin ermənipərəst siyaseti mövcud vəziyyətin getdiyekən kəskinləşməsinə, DQMV əraziində və Azərbaycanın Ermənistəndən əhəmənələr bögələrində ermənilər tərəfindən azərbaycanlılara qarşı terror, kütlövi qırğınlara həyata keçirilmişdir. Eyni federativ dövlətdə birləşən bir respublikanın digər respublikaya qarşı ərazi iddiasına heç bir hüquqi reaksiya verilməmiş, əksinə, Sovet İttifaqının o zamanki rəhbərliyinin ermənipərəst siyaseti mövcud vəziyyətin getdiyekən kəskinləşməsinə, DQMV əraziində və Azərbaycanın Ermənistəndən əhəmənələr bögələrində ermənilər tərəfindən azərbaycanlılara qarşı terror, kütlövi qırğınlara həyata keçirilmişdir. Eyni federativ dövlətdə birləşən bir respublikanın digər respublikaya qarşı ərazi iddiasına heç bir hüquqi reaksiya verilməmiş, əksinə, Sovet İttifaqının o zamanki rəhbərliyinin ermənipərəst siyaseti mövcud vəziyyətin getdiyekən kəskinləşməsinə, DQMV əraziində və Azərbaycanın Ermənistəndən əhəmənələr bögələrində ermənilər tərəfindən azərbaycanlılara qarşı terror, kütlövi qırğınlara həyata keçirilmişdir. Eyni federativ dövlətdə birləşən bir respublikanın digər respublikaya qarşı ərazi iddiasına heç bir hüquqi reaksiya verilməmiş, əksinə, Sovet İttifaqının o zamanki rəhbərliyinin ermənipərəst siyaseti mövcud vəziyyətin getdiyekən kəskinləşməsinə, DQMV əraziində və Azərbaycanın Ermənistəndən əhəmənələr bögələrində ermənilər tərəfindən azərbaycanlılara qarşı terror, kütlövi qırğınlara həyata keçirilmişdir. Eyni federativ dövlətdə birləşən bir respublikanın digər respublikaya qarşı ərazi iddiasına heç bir hüquqi reaksiya verilməmiş, əksinə, Sovet İttifaqının o zamanki rəhbərliyinin ermənipərəst siyaseti mövcud vəziyyətin getdiyekən kəskinləşməsinə, DQMV əraziində və Azərbaycanın Ermənistəndən əhəmənələr bögələrində ermənilər tərəfindən azərbaycanlılara qarşı terror, kütlövi qırğınlara həyata keçirilmişdir. Eyni federativ dövlətdə birləşən bir respublikanın digər respublikaya qarşı ərazi iddiasına heç bir hüquqi reaksiya verilməmiş, əksinə, Sovet İttifaqının o zamanki rəhbərliyinin ermənipərəst siyaseti mövcud vəziyyətin getdiyekən kəskinləşməsinə, DQMV əraziində və Azərbaycanın Ermənistəndən əhəmənələr bögələrində ermənilər tərəfindən azərbaycanlılara qarşı terror, kütlövi qırğınlara həyata keçirilmişdir. Eyni federativ dövlətdə birləşən bir respublikanın digər respublikaya qarşı ərazi iddiasına heç bir hüquqi reaksiya verilməmiş, əksinə, Sovet İttifaqının o zamanki rəhbərliyinin ermənipərəst siyaseti mövcud vəziyyətin getdiyekən kəskinləşməsinə, DQMV əraziində və Azərbaycanın Ermənistəndən əhəmənələr bögələrində ermənilər tərəfindən azərbaycanlılara qarşı terror, kütlövi qırğınlara həyata keçirilmişdir. Eyni federativ dövlətdə birləşən bir respublikanın digər respublikaya qarşı ərazi iddiasına heç bir hüquqi reaksiya verilməmiş, əksinə, Sovet İttifaqının o zamanki rəhbərliyinin ermənipərəst siyaseti mövcud vəziyyətin getdiyekən kəskinləşməsinə, DQMV əraziində və Azərbaycanın Ermənistəndən əhəmənələr bögələrində ermənilər tərəfindən azərbaycanlılara qarşı terror, kütlövi qırğınlara həyata keçirilmişdir. Eyni federativ dövlətdə birləşən bir respublikanın digər respublikaya qarşı ərazi iddiasına heç bir hüquqi reaksiya verilməmiş, əksinə, Sovet İttifaqının o zamanki rəhbərliyinin ermənipərəst siyaseti mövcud vəziyyətin getdiyekən kəskinləşməsinə, DQMV əraziində və Azərbaycanın Ermənistəndən əhəmənələr bögələrində ermənilər tərəfindən azərbaycanlılara qarşı terror, kütlövi qırğınlara həyata keçirilmişdir. Eyni federativ dövlətdə birləşən bir respublikanın digər respublikaya qarşı ərazi iddiasına heç bir hüquqi reaksiya verilməmiş, əksinə, Sovet İttifaqının o zamanki rəhbərliyinin ermənipərəst siyaseti mövcud vəziyyətin getdiyekən kəskinləşməsinə, DQMV əraziində və Azərbaycanın Ermənistəndən əhəmənələr bögələrində ermənilər tərəfindən azərbaycanlılara qarşı terror, kütlövi qırğınlara həyata keçirilmişdir. Eyni federativ dövlətdə birləşən bir respublikanın digər respublikaya qarşı ərazi iddiasına heç bir hüquqi reaksiya verilməmiş, əksinə, Sovet İttifaqının o zamanki rəhbərliyinin ermənipərəst siyaseti mövcud vəziyyətin getdiyekən kəskinləşməsinə, DQMV əraziində və Azərbaycanın Ermənistəndən ə

DİN MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqına əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, daxili işlər nəziri, general-polkovnik Ramil Usubov fevralın 23-də Şirvan Şəhər Polis Söbəsində növbəti qəbul keçirib.

Tədbirdə Şirvan, Sabirabad, Salyan, Neftçala, Hacıqabul, Biləsuvar, Cəbrayıllı, İmişli, Zərdab, Saatlı şəhər və rayonlarından polis orqanlarının fəaliyyəti ilə bağlı məsələlər, habelə vakant olan siravi və kiçik rəis heyeti vazifələrinə xidmət qəbulla əlaqədar müraciət edən 87 nəfər iştirak edib.

Vətəndaşları şəxsən dileyən nazir onları narahat edən problemlərin operativ şəkildə, mövcud qanunvericiliyə uyğun həlli üçün müvafiq baş idarə və xidmət rəislərinə konkret tapşırıqlar verib. Müraciətlərin böyük əsəriyyəti yerindəcə öz həllini təpib. Polisin fəaliyyətinə aid olmayan orizələrin vurğulayıbları.

FACİƏ QURBANLARI YAD EDİLDİ

Daxili İşlər Nazirliyində Xocalı soyqırımı zamanı şəhid olmuş polis əməkdaşlarının ailə üzvləri ilə görüş keçirilib.

Əvvəlcə tədbir iştirakçıları işgalçılardan qeyri-bərabər döyüslərdə qohrəmancasına həlak olan 17 polis əməkdaşının, soyqırıma məruz qalmış xocalıların, eləcə də ölkəmizin ərazi bütövüyü və suverenliyi uğrunda şəhid olmuş bütün

haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 aprel tarixli 1 nömrəli Fərmanında dəyişiklik edilmiş barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının daxili işlər orqanları əməkdaşlarının da ailə üzvlərinə samil olmasına ali diqqət və qayğının bariz nümunəsidir.

Nazir müavini xüsusi vurğulayıb ki, ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə bu faciənin bütün dünyada tanınması istiqamətində görülmən işlər, eyni zamanda, Heydər Əliyev Fonduñun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başladılan "Xocalıya ədalət" kampaniyası çərçivəsində mütəmadi şəkildə həyata keçirilən tədbirlər, geniş təbliğat natiçəsində özlərinin beynəlxalq ictimaiyyətə məzlam, türklər tərəfindən guya soyqırımına məruz qalmış

əzabkəs xalq kimi göstərməyə çalışan erməni millətçilərinin, lobbisinin və havadalarının bu istiqamətdəki səyləri puç olur, yalan və saxtakarlıq üzrində qurulmuş təbliğatları iflasa uğrayır. Aparılan uğurlu beynəlxalq siyaset natiçəsində daha çox dövlət, mötəbər beynəlxalq qurumlar Xatin, Sonqmi kimi bəşəri cinayətlər sisində yer alan Xocalı faciəsinə soyqırımda tanınmağa başlayır, Azərbaycan xalqı ilə həmşəfisidir. Bu ağır cinayət görə siyasi hüquqi müsələyin birbaşa Ermənistannı o zamanki və sonrakı rəhbərliyinin, həmçinin Dağılıq Qarabağdakı separaçı rejiminin üzərinə düşür.

Ermənistən Xocalı faciəsinin törədikdən sonra Azərbaycana qarşı hərbi təcavüzün miqyasını daha genişləndirmək istəyinə qarşı qədarcasına törədilən dəhşətli qətləmə obyektiiv hüquqi-siyasi qiymət verildiyini vurğulayıb.

Xocalı soyqırımının başarıyyətə qarşı törədilmiş ən dəhşətli faciələrdən biri olduğunu deyən polis general-leyenənti İsmət Əliyev tədbiri giriş sözü ilə açaraq xalqımızın son iki əsr ərzində erməni millətçiləri tərəfindən dəfələrlə soyqırıma məruz qaldığını, azərbaycanlıların növbəti belə faciə ilə 27 il əvvəl Xocalıda üzləşdiyini bildirib. Nazir müavini yalnız ulu öndər Heydər Əliyevin adı həkimiyyətə qayğılarından sonra bu məsələyə prinsipial şəkildə yanasdığını, məhz onun qətiyyəti sayəsində soydaşlarımıza qarşı qədarcasına törədilən dəhşətli qətləmə obyektiiv hüquqi-siyasi qiymət verildiyini vurğulayıb.

Xocalı soyqırımının başarıyyətə qarşı törədilmiş ən dəhşətli faciələrdən biri olduğunu deyən polis general-leyenənti İsmət Əliyev işğaldan sonra erməni qəşəbkərlər tərəfindən azərbaycanlılara məxsus bütün maddi-mədəniyyət abidələrinin vəhşicəsinə dağıdlamasını ümumiylidə dənə sivilizasiyasına qarşı törədilmiş ağır cinayəti kimi dəyərləndirib.

Qeyd olunub ki, bu il "Azərbaycan Respublikasının ərazi bütövülüyü" uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyüne görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsi-nin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər

əzabkəs xalq kimi göstərməyə çalışan erməni millətçilərinin, lobbisinin və havadalarının bu istiqamətdəki səyləri puç olur, yalan və saxtakarlıq üzrində qurulmuş təbliğatları iflasa uğrayır. Aparılan uğurlu beynəlxalq siyaset natiçəsində daha çox dövlət, mötəbər beynəlxalq qurumlar Xatin, Sonqmi kimi bəşəri cinayətlər sisində yer alan Xocalı faciəsinə soyqırımda tanınmağa başlayır, Azərbaycan xalqı ilə həmşəfisidir. Bu ağır cinayət görə siyasi hüquqi müsələyin birbaşa Ermənistannı o zamanki və sonrakı rəhbərliyinin, həmçinin Dağılıq Qarabağdakı separaçı rejiminin üzərinə düşür.

Nazir müavini İ.Əliyev daxili işlər naziri və DİN-in Kollegiya üzvləri adından qəhrəman şəhərin müdafiəsində şəhid olmuş polis əməkdaşlarının ailə üzvlərinə bir daha başsağlığı verib, onların problemləri və qayğıları ilə məraqlanıb, qaldırılan məsələlərin tezliklə həlli istiqamətində müvafiq tədbirlərin görülməcəyini deyib.

Şəhid ailələri adından danışan Gövhər Fətəliyeva və Qalina Hacıyeva onlara göstərilən diqqət, qayğıya, həmçinin əvvəlki görüşlərdə qaldırılan bir çox problemlərin hallına görə ölkə və DİN rəhbərliyinə minnətdarlıqlarını bildirib.

DİN-in Mətbuat Xidmətindən

INKİŞAFIN, SABİTLİYİN AZƏRBAYCAN NÜMUNƏSİ

Bir ili yola saldıq, daha bir ili qarşılıqda. Üğurlar rəqəm-lərdə, nəticələri həyatımızda, günümüzə özünü göstərir. Elə bu estafetin davamı olaraq, ilin təkəf ilk ayının statistikasına baxsanız, hər şeyi özünüz görəcəksiniz. Yəqin ki, nəticələrini də artıq hiss etməyə başlamışınız.

Dövlət Statistika Komitəsi cari ilin ilk ayı üzrə 5 milyard 929,5 milyon manatlıq ümumi daxili məhsul istehsal olunmuşdur ki, bu da ötən ilin eyni dövründən 2,9 faiz çoxdur. ÜDM istehsalı iqtisadiyyatın qeyri-neft sektorundan 2,7, neft sektorunda 3,2 faiz artmışdır. Ötən ay ölkədə 3,8 milyard manatlıq sənaye məhsulları istehsal edilmişdir ki, bu da 2018-ci ilin yanvar ayından 3,4 faiz çoxdur. Sənayenin qeyri-neft sektorunda məhsul istehsal 13,8 faiz, emal

faz artmışdır

Sosial sahəyə gəldikdə, yanında şəhərin ümumi gölərləri ötən ilin eyni ayı ilə müqayisədə 6,1 faiz artaraq 3,8 milyard manatça çatmışdır. 2018-ci ilin ilk məlumatlarına əsasən isə,

ötən il muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 544,1 manat olmuşdur ki, bu da 2017-ci il nisbətən 3 faiz çoxdur.

Bu ayın əvvəlinə olan məlumatə görə, ölkə üzrə iqtisadi fəal əhalisinin sayı 5 milyon 130,3 min nəfərə çatmışdır ki, onların da 4 milyon 876,4 min nəfər işlə təmin edilmişdir.

Ötən ay 2018-ci ilin ilk ayı ilə müqayisədə kond torəsərifəti məhsullarının istehsalı 2,4, elektrik avadanlıqları istehsalı 25,9, maşın və avadanlıqların quraşdırılması, tamiri 15, digər nəqliyyat vasitələrinin istehsalı 11,9, tikiinti materiallarının istehsalı 6,8, dəri materialları, ayaqqabı istehsalı 1,5

**Aytəkin Nəcəfova,
polis polkovnik-leyenənti**

Əvvəli 1-ci səhifədə.

1992-ci ilin əvvəllerində Ermənistan silahlı qüvvələri öz təcavüzkar siyasetlərini genişləndirərək Dağılıq Qarabağ və ətraf ərazilərdəki azərbaycanlılar yaşayış məntəqələrini bir-birinin ardınca işğal etməyə başlamışdır. Qısa zaman əsasında Xocavənd, Cəmili, Meşəli, İmarət-Qərvənd, Kərkicah, Malibəlli, Quşçular, Qaradağlı və digər kəndlər zəbt olunmuş, əhalinin bir qismi əsir götürülmüş, onların əmlakı və mal-qərası mənəməsnəlməlidir.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan dövlətinin nizami hərbi birləşmələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-ci motoatıcı alayının iştrikəli ilə aylarla mühasirədə saxlanılan Xocalı şəhərinə hücuma keçərək, bir gecənin içində onu yerlə-yeysən etmişlər. Bu qanlı aksiya zamanı dinc əhalinin qəzəbəsindən qurulmuş dəvət qətləyənmiş, meyitlər töhür olunmuş, 1275 nəfər girov götürülmüşdür. Onlardan 150 nəfərin taleyi hələ də məlum deyil. Qətlə yetirilənlərin 63 nəfəri uşaq, 106 nəfəri qadın və 70 nəfəri ahl qoca idi. Hərbi təcavüz noticəsində 8 ailə tamamilə məhv edilmişdir.

Xocalı soyqırımı tərətməkdə düşmənin məqsədi Azərbaycan xalqını sarsıdaraq onun suverenlik azmini qırmaq, orası bütövlüyü uğrunda apardığı mübarizədən çəkindirmək və torpaqlarını zorla ələ keçirmək idi. XX əsrin sonunda dünəninin gözü qarşısında baş verən, qəddarlıq və amansızlığı ilə xüsusi fərqlənən Xocalı soyqırımı təcavüzkar erməni siyasetinin ən qanlı əsərfəsidişdir. Bu ağır cinayət görə siyasi hüquqi müsələyin birbaşa Ermənistannı o zamanki və sonrakı rəhbərliyinin, həmçinin Dağılıq Qarabağdakı separaçı rejiminin üzərinə düşür.

Ermənistən Xocalı faciəsinin törədikdən sonra Azərbaycana qarşı hərbi təcavüzün miqyasını daha da genişləndirmək istəyinə qarşı qədarcasına törədilən dəhşətli qətləmə obyektiiv hüquqi-siyasi qiymət verildiyini vurğulayıb.

Xocalı soyqırımı tərətməkdə düşmənin məqsədi Azərbaycan xalqını sarsıdaraq onun suverenlik azmini qırmaq, orası bütövlüyü uğrunda apardığı mübarizədən çəkindirmək və torpaqlarını zorla ələ keçirmək idi. XX əsrin sonunda dünəninin gözü qarşısında baş verən, qəddarlıq və amansızlığı ilə xüsusi fərqlənən Xocalı soyqırımı təcavüzkar erməni siyasetinin ən qanlı əsərfəsidişdir. Bu ağır cinayət görə siyasi hüquqi müsələyin birbaşa Ermənistannı o zamanki və sonrakı rəhbərliyinin üzərinə düşür.

Azərbaycan dövləti başda ümummilli lider Heydər Əliyev olmaqla, sonrakı 15 ilde isə Prezident İlham Əliyevin rəhbərliyi altında Xocalı soyqırımının dünəndə təqdim olunduğu, Ermənistən-Azərbaycan Dağılıq Qarabağ münəqşəsi barədə həqiqətlərin beynəlxalq ictimaiyyətə qatdırılması, təcavüzkarın ifşası və işğal etmiş torpaqlarının azadlaşdırılması üçün bütün zəruri addimlari atıb və atmaqdadır. Azərbaycan dövləti belə taleyülü məsələnin həlli ilə bağlı bütün milli resursların, o cümlədən diasporunun imkanlarından həmisi istifadə etmiş, bu istiqamətdə irəli sürürlən əksər ictimai təşəbbüsleri dəstəkləmişdir. Son illərdə Heydər Əliyev Fonduñun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Dağılıq Qarabağın hüdudlarından kənara çıxaraq dəha 7 rayonu işğal etmiş, bir milyona yaxın azərbaycanlı öz doğma ev-əşiyindən didorğun salaraq qəçqin və məcburi köküñən əvəmliyi qeyd olunmuşdur.

• ECO-nun 13-cü Sammitinin (İstanbula, 2017) yekun bəyanatında və s. beynəlxalq qurumların qaralarında

Azərbaycanın ərazi bütövlüyü və suverenliyi, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını hörəm ifadə edilmiş, münəqşənin məhz bu prinsiplər əsasında həllinin vacibliyi qeyd olunmuşdur.

Eyni zamanda:

• NATO-nun 2006-ci ildən bəri keçirilən əksər zirvə toplantılarının, o cümlədən Nyuport (2014), Varşava (2016) və Brüssel (2018) sammitlərinin yekun kommunikatlarında Cənubi Qafqazda münəqşələrin ölkələrin ərazi bütövlüyü, suverenliyi və Helsinki Yekun Aktına əsaslanaraq həlli prinsiplərin öz əksini tapması Azərbaycanın mənəfəyinə cavab verir.

Lakin bütün bunlara baxmayaraq, hazırda Ermənistən beynəlxalq hüquq normalarını pozaraq öz işğalçılıq siyasetini davam etdirir və Cənubi Qafqazda dayanıqlı sülhərə bərəqər olmasına ciddi maneqilik tərədir. Lakin dünəndə təqdim olunan diasporun imkanlarından həmisi istifadə etmiş, bu istiqamətdə irəli sürürlən əksər ictimai təşəbbüsleri dəstəkləmişdir. Son illərdə Heydər Əliyev Fonduñun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə dünəndə geniş vüsat almış "Xocalıya ədalət" (Justice for Khojaly) beynəlxalq kampaniyasına Azərbaycanda və xaricdə fəaliyyət göstərən qoşular, ayri-ayrı ölkələrin dövlət qurumları və ictimaiyyətini, beynəlxalq təşkilatları bu faciəyə adekvat qiymət verməyə çağırırlar.

Hazırda:

• dünən 13 ölkəsi parlament səviyyəsində,

• ABŞ-in 22 ştatı parlament səviyyəsində,

• İsləm Əməkdaşlıq Təşkilatı Xocalı soyqırımı rəsmən tanımışdır.

• Avropa İnsan Haqları Məhkəməsi 22 aprel 2010-cu il tarixli qararında Xocalıların azərbaycanlılardan ibarət məhəşəsi əhalisinin qırılmasını "mühəribə cinayətləri və ya insanlıq qarşı cinayətlər kimi qıymətləndirilsə bilən xüsusişənən əgər əməllər" kimi müzəyyən etmişdir.

Bundan başqa, Azərbaycanın ərazi bütövlüyü məsələsi və Ermənistən işğalçıları tərəfən işləmə faktı:

• BMT Təhlükəsizlik Şurasının 1993-cü il aprel-novabr aylarında qəbul etdiyi 822, 853, 874 və 884 nömrəli qətnamələrində,

• ATƏT-in 1996-ci il Lissabon Sammitinin qararında,

• BMT Bay Assambleyasının 60-ci</



"Dünya Xatın, Sonqom kimi çox faciələrə şahidlik edib. Lakin onların heç biri Xocalıda törədilənlərlə müqayisə edildə bilməz. Milli kimliyinə və dini əqidəsinə görə işğalçılarla öldürülən, yurdundan-yuvasından qaçın və məcburi köçkünlər düşən soydaşlarımızın haqq səsini həmin illərdə dünya eşitmədi. Bu, əlbəttə ki, ay-

hissi ilə yanaşaraq soyqırırm törədiblər. Xocalının müdafiəsi zamanı düşmənlə qeyri-bərabər döyüslərdə 17 polis əməkdaşının da qəhrəməncasına həlak olduğunu deyən polis polkovniki Məhəmməd İsmayılov yalnız xalqın təkidi teləbəs həkimiyətə qayidian ulu öndərin prinsipial mövqeyi sayəsində soyqırıma obyektiv hüquqi-siyasi qiymət verildiyini bildirdi.

Xocalı qırğınlarının şahidi, soyqırımda zamanı doğmalarını itirən polis mayoru Asif Usubov Xocalının timsalında Azərbaycanın təkləndiyini qeyd etdi. Dedi ki, o günlər qayıtmaq, o anları xatırlamaq ağır olsa da bu faciə biza unutqanlığımızı unutdurub, dostumuzu, düşmənimizi tanıtdırdı. A.Usubov bu gün də xaricdə erməni təbliğat maşının Azərbaycana qarşı qarayaxma kompaniyalarını apardığını, Ermənistən zaman

İBRƏT DƏRSİNDƏN GÜNÜNƏ

ri-seçkililik, bəşəri dəyərlərə zidd olan yanaşma idi. İyirminci əsrə Xocalı faciəsinin törədilməsi türk dünyasının bir parçası olan Azərbaycanın gözünü qorxutmağa və qururunu sindirməyə hesablanmışdı. Qətlam gecəsi təkcə xocalılar deyil, həm də Azərbaycan tarixinin böyük bir dövrünü özündə əhatə edən milli mədəniyyət abidələri, mədəni sərvətlər yerlə-yeşən olundu. Xalqımız bunu unutmur, şəhid qardaş və bacılarımıza əziz xatirəsini ehtiramla daim yad edir".

Bu fikirləri Nəqliyyatda Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Emin Şəkinski Xocalı soyqırımunun 27-ci ildönümüne həsr olunan tədbirdə dedi.

Sonra soyqırımda qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu.

Baş idarə rəisinin şəxsi heyətlə iş üzrə köməkçisi, polis polkovniki Məhəmməd İsmayılov ermənilərin Azərbaycan torpaqlarına yerləşdirilməsi səbəbini tarixi ardıcılıqla sadalayaq bildirdi ki, ilk cümhuriyyətimiz qurulana qədər millətçilər Azərbaycanda on minlərlə azərbaycanlı qotlö yetiriblər. 1905-1918-ci illərdə baş verən hadisələr bu gün hər birimizə iibrət dərsidir. Qubada qətlam izlərinin tapılması və elə beynəlxalq ekspertlərin də iştirakı ilə orada arxeoloji qazıntıların aparılmasından sonra bir daha aydın oldu ki, erməni millətçiləri təkcə türklər deyil, Azərbaycanda yaşayan bütün insanlara nifret



keçidkən daha da azıñlaşdığını qeyd edərək, həmin faciə haqqında kitablardan oxuyan gənclərimizin düşmən nifrot hissi ilə böyüdülməsinin vacibliyini bildirdi.

Xocalının müdafiəsi zamanı həlak olan şəhid polislərin ailə üzvləri çıxışlarında soyqırımda dünyada tanınılması istiqamətində səyləri dəstəklədiklərini, dünya ictimaiyyətinin bu faciəyə layiqli qiymət verəcəyinə, qətləm törədənlərin ədalət məhkəməsi qarşısına çıxacağına inamlarını ifadə etdilər.

Tədbirdə yekun vuran baş idarə rəisi, polis general-mayoru Emin Şəkinski Prezident İlham Əliyevin başçılığı ilə dövlətlimizin soyqırımda dünyada tanınması istiqamətində gördüyü işlərin, Heydər Əliyev Fonduñun fəaliyyətinin bu istiqamətə də istənilən nəticəni əldə edəcəyinə əminliyini bildirdi.

H.Təmərov,
polis mayoru

DİN-in A.Heydərov adına Sıravi və Kiçik Rəis Heyəti Hazırlayan Mətbəində də Xocalı faciəsinin 27-ci ildönümü ilə bağlı anım tədbiri keçirildi.



Topraqlarımız uğrunda şəhid olan oğul və qızlarımızın, həmçinin fa-

nəticəsidir ki, bu gün dünyada soyqırımda deyəndə həm də ilk yada düşən Xocalı olur. İnsanlıq qarşı yönəlmış bu qətlam, əslinde, onu sübut edir ki, zaman-zaman məzələm gərkəm alaraq tarixi Azərbaycan torpaqlarında məskunlaşan ermənilər sonradan ərazi iddiası ilə çıxış etmiş, yerli, əhalini kütləvi şəkildə soyqırımlara və deportasiyalara məruz qoymuşlar.

Naxçıvan və Qarabağ xanlıqlarının ərazilərində məskunlaşdırılan ermənilər orada yaşayan azərbaycanlılarla müqayisədə azlıq təşkil etmələrinə baxmayaraq, öz havadarlarının həməyəsi altında "Erməni vilayəti" adlandırılan inzibati bölgünə yaradılmasına nail oldular. "Böyük Ermənistən" yaratmaq xülyasından ruhlanan qəsbkarlar 1905-1907-ci illərdə azərbaycanlılara qarşı açıq şəkildə geniş miqyaslı qanlı aksiyalar həyata keçirildilər. Ermənilərin Bakıdan başlanan vəhşilikləri Azərbaycanı və in-diki Ermənistən ərazisindəki şəhər və

TARIХ TƏKRAR OLUNMAMALIDIR!

cə qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra tədbiri giriş sözü ilə açan şəxsi heyətlə iş üzrə rəis köməkçisi, polis polkovniki Fuad Əliyev erməni millətçilərinin və onların havadarlarının başımıza gətirdikləri faciələrdən səhəbət açdı və tarixi həqiqətləri daha geniş şəkildə təhlil etmək üçün sözü Azərbaycan Milli Tarixi Muzeinin Silahlar və Bayraqlar Fonduñun müdürü, tarix üzrə fəlsəfə doktoru, dosent Sevinc Vahabova vərди.

Respublikamızda və ölkə hədudlarından kənarda faciənin 27-ci ildönümü ilə bağlı keçirilən tədbirlərə diqqət çəkən Sevinc Vahabova bildirdi ki, öten zaman ərzində erməni diasporuna vurulan güclü zərbənin



kəndləri əhatə etdi. Yüzlərlə yaşayış məntəqəsi dağdırılıb yerlə-yeşən edildi, minlərlə azərbaycanlı vəhşicəsinə qotlə yetirildi.

Sonrakı dövrə bu ərazilərdəki azərbaycanlıların deportasiya edilməsi siyasetini daha da genişləndirdi. Qanlı faciəyə diqqət çəkən tarixçi məlum hadisələr barədə təbliğat işinin beynəlxalq müstəvidə aparılmasının əhəmiyyətini vurguladı.

Tədbirdə yekun vuran polis polkovniki Fuad Əliyev tarixin təkrar olunmaması üçün birləşməyimiz, torpaqlarımızı işğaldən azad etmək üçün isə daha güclü orduya sahib olmağımızın, həmçinin gələcək nəsillərə yaşıdlarıqımızı aşılamağın vacibliyini bildirdi.

Qeyd olundu ki, 1813-cü və 1828-ci illərdə imzalanan Gülistan və Türkmençay müqavilələri Azərbaycan xalqının parçalanmasının, tarixi torpaqlarımızın bölünməsinin əsasını qoymuş. Qisa bir müddədə bu siyasetə gerçəkləşdirildi və ermənilərin küt-ləvi surətdə Azərbaycan torpaqlarına köçürülməsi həyata keçirildi. İrəvan,

hissi ilə yanaşaraq soyqırırm törədiblər. Xocalının müdafiəsi zamanı düşmənlə qeyri-bərabər döyüslərdə 17 polis əməkdaşının da qəhrəməncasına həlak olduğunu deyən polis polkovniki Məhəmməd İsmayılov yalnız xalqın təkidi teləbəs həkimiyətə qayidian ulu öndərin prinsipial mövqeyi sayəsində soyqırıma obyektiv hüquqi-siyasi qiymət verildiyini bildirdi.

ŞƏHİDLƏR VƏ QƏHRƏMANLAR YURDU

"Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlışmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırım, eyni zamanda, bütün bəşəriyətə qarşı tarixi bir cinayətdir."

Xocalı soyqırımanın ildönümüne həsr olunmuş tədbiri Nizami Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Ədalət Abbasov ulu öndərin faciə haqqında söylədikləri bu sözlərlə açdı.

Sonra soyqırımda qurbanlarının və ölkəmizin ərazi bütövülüyü, suverenliyi uğrunda şəhid olmuş həmvətənlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Anım mərasimi iştirakçılarının nəzərinə çatdırıldı ki, XX əsrin ən qanlı cinayətlərinə olan Xocalı soyqırımı



altında həm hava limanını, həm də dinc əhalini qoruyurdular.

Daha sonra vurğulandı ki, şəhid polislərimizin, şəhərin qəhrəman müdafiəçilərinin fədakarlıqları, Vətən uğrunda döyüşləri, xilaskarlıq missiyası ilə adı tariximə əbədi yazılan Xocalı faciəsi heç vaxt yaddan çıxmayaq. Şəhidlərin, qəhrəmanların, Xocalının ruhunu isə sad etməyin bir çəsəd yolu var-ışğal olunmuş orzulərimizin son qarışınadək düşmənlərdən təmizlənməsi!

Sonra çıxış edən tarix üzrə fəlsəfə doktoru, Dövlət İdarəciliçik Akademiyası tarix kafedrasının müdürü Firdovsiyyə Əhmədova qeyd etdi ki, Azərbaycan xalqı 200 il ərzində erməni şovistləri tərəfindən davamlı olaraq soyqırıma məruz qalmışdır. 1988-ci ildə isə öz tarixi torpaqlarında yaşayan yüz minlərlə soydaşımız deportasiya edilmiş, bununla da Ermənistən monoetnik dövlətə çevrilmişdir. Dağlıq Qarabağ ətrafında başlayan hadisələr növbəti dəfə kəndlərin, şəhərlərin dağılması, on minlərə günahsız insanın ölümü, Xocalı adlı bir şəhərin xəritədən silinməsi ilə tarixin qan yaddaşına yazılmışdır.

Hadisələr canlı şəhidi, Xocalı aeropordunda şəhid olan Əbülfət Əliyevin həyat yoldaşı Vərziyar Əliyeva, hadisələr zamanı xeyli sayıda əzizlərini itmiş Nizami RPİ Təşkilat-İnspektor qrupunun baş inspektoru, polis mayoru Rəhman İsmayılov o qanlı gecədə baş verənləri, polis əməkdaşlarının şəhəri, dinc əhalini qorumaq, düşmənə dəha çox itki vəzifədən maksimum istifadə etmədilər.

Anım mərasimində yekun vuran polis polkovniki Ədalət Abbasov bildirdi ki, Xocalı soyqırımanın dünya ictimaiyyətinə çatdırılması üçün hər kəs səy və imkanlarından maksimum istifadə etməlidir.

Cingiz Şixverdiyev,
polis polkovnik-leytenantı

SAYIQ XİDMƏT, ETİBARLI MÜHAFİZƏ...

Son zamanlar Abşeron rayonunda da mühüm sosial, strateji obyektlər, çoxlu sayıda fərdi yaşayış evləri, mənzillər mühafizəyə cəlb olunub. Dövlət və özəl mülkiyyətə məxsus obyektlərin etibarlı mühafizəsi təmin edilir, xidməti post və marşrutlarda cinayətkarlılığı, ictimai qaydanı pozanlara qarşı ciddi mübarizə aparılır. Oğurluqların qarşısının alınmasında mühüm amillərdən olan mühafizə-sıgnal qurğularının tətbiqi sahəsində ərazi polis orqanları ilə əlaqəli fəaliyyət genişləndirilib ki, bu da nəticədə obyektlərin, o cümlədən mənzillərin mühafizəsində ortaya çıxan problemləri vaxtında aradan qaldırılmasında, cinayət etmiş şəxslərin tutulmasında xüsusi effekt verir.

İdarə rəisi, polis polkovniki Arif Məmmədov səhəbət zamanı məlum oldu ki, keçən dövr ərzində hərbi mənzillər mühafizəyə cəlb olunub. Dövlət və özəl mülkiyyətə məxsus obyektlərin etibarlı mühafizəsi təmin edilir, xidməti post və marşrutlarda cinayətkarlılığı, ictimai qaydanı pozanlara qarşı ciddi mübarizə aparılır. Oğurluqların qarşısının alınmasında mühüm amillərdən olan mühafizə-sıgnal qurğularının tətbiqi sahəsində ərazi polis orqanları ilə əlaqəli fəaliyyət genişləndirilib ki, bu da nəticədə obyektlərin, o cümlədən mənzillərin mühafizəsində ortaya çıxan problemləri vaxtında aradan qaldırılmasında, cinayət etmiş şəxslərin tutulmasında xüsusi effekt verir.

İdarə rəisi, polis polkovniki Arif Məmmədov səhəbət zamanı məlum oldu ki, keçən dövr ərzində hərbi mənzillər mühafizəyə cəlb olunub. Dövlət və özəl mülkiyyətə məxsus obyektlərin etibarlı mühafizəsi təmin edilir, xidməti post və marşrutlarda cinayətkarlılığı, ictimai qaydanı pozanlara qarşı ciddi mübarizə aparılır. Oğurluqların qarşısının alınmasında mühüm amillərdən olan mühafizə-sıgnal qurğularının tətbiqi sahəsində ərazi polis orqanları ilə əlaqəli fəaliyyət genişləndirilib ki, bu da nəticədə obyektlərin, o cümlədən mənzillərin mühafizəsində ortaya çıxan problemləri vaxtında aradan qaldırılmasında, cinayət etmiş şəxslərin tutulmasında xüsusi effekt verir.

Mənzillərin mühafizəyə cəlb edilməsində RPİ-nin əməkdaşlarının sayı nəticəsində 10 obyekt və 15 mənzil mühafizəyə qəbul olunmaqla Mərkəzləşdirilmiş Mühafizə Məntəqəsinə qoşulub. İl ərzində əməkdaşlar post və marşrutlarda ictimai qaydanı pozanlara və cinayətkarlılığı qarşı mübarizənin aparılması diqqət mərkəzində saxlamış, mühafizə olunan obyektlərdən 26 oğrulgun qarşısını alarkən 4, axtarışda olan 1, digər cinayət tərəfdiklərinə görə 1, ictimai qaydanı pozan 34

nəfər saxlanılaq ərazi polis orqanlarına təhvil verilib, 1 yanğının qarşısı alınıb.

Mərkəzi Müşahidə Məntəqəsinə qoşulan obyektlərin sayı 741-ə çatdırılıb ki, onlardan da 479-u mənzillər və bağ evləridir.

Asayışın qorunmasında, cinayətkarlıqla mübarizədə, ictimai tədbirlərdə fərqləndiklərinə görə 78 əməkdaş mühafatçılar, rəis müavini, polis polkovnik-leytenantı Oqtay Diləvərova mühafat qaydasında "polis polkovniki" xüsusi rütbəsi verilir.

Polis polkovniki A.Məmmədov həyat əhəmiyyətli, strateji dövlət obyektlərinin, mənzillərin etibarlı qorunması yönündə, həmçinin cinayətkarlıqla mübarizədə, sabitliyin qorunmasında mühafizə polisi əməkdaşlarının əhəmiyyətinin ölçə icmaliyyəti tərəfindən dəstəkləndiyini diqqətli şəkildə çatdırır.

Ötən il ərzində dövlət və özəl mülkiyyətə məxsus 694 obyektin və 481 mənzilin mühafizəsi təşkil edilib ki, obyektlərdən 77-si, mənzillərdən isə 60-1 2018-ci ildə mühafizəyə cəlb olunub. İdarənin Novxanı Bağlar Massivi Mühafizə Bölümü tərəfindən mühafizəyə cəlb edilən 422 obyektdən 362-si bağ evləridir.

AZƏRBAYCAN RESPUBLİKASININ DAXİLİ İŞLƏR NAZİRLİYİ POLİS ORQANLARINDA ORTA RƏİS HEYƏTİ VƏZİFƏLƏRİNƏ XİDMƏTƏ QƏBULLA ƏLAQƏDAR MÜSABİQƏ ELAN EDİR

Respublikanın şəhər, rayon polis orqanlarında /Naxçıvan Muxtar Respublikası, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu istisna olmaqla/ polis sahə rəisi, əməliyyat müvəkkili və yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili üzrə inspektor vəzifələrinə xidmətə qəbul ilə əlaqadardır.

Cəmi 150 vəzifənin komplektləşdirilməsi ilə əlaqadardır keçirilən müsabiqə test imtahanından və müsahibədən ibarətdir. Test imtahani – "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmətkeçmə haqqında Əsasnamə"nin tələblərinə cavab verən namizədlərlə qanunvericilik aktları və nəzəri bilik sahələri üzrə test imtahananın programı, eləcə də məntiqi nəticə çıxarmaq qabiliyyətini əhatə edən suallar əsasında keçirilir. Test imtahanından müvəffəqiyyətlə keçmiş iştirakçı-

ların xidməti vəzifələrini yerinə yetirən zaman qanunvericilik aktlarını tətbiq etmək üçün bilik və bacarığı, ünsiyyət yaratmaq, özünü təqdimetmə bacarığı, təmkinliyi, fikir və rəyini ifadə etmək qabiliyyəti kimi xüsusiyətləri Daxili İşlər Nazirliyinin Mərkəzi Müsabiqə Komisiyası tərəfindən keçirilən müsahibə zamanı qiymətləndirilir.

Müsabiqədə Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrinə hüquqsunas və mülliim (pedaqoq) ixtisası üzrə təhsil almış, yaşı 28-dək olan, həqiqi hərbi xidmət müddətini tam başa vurmuş (kişilər üçün), əvvəllər özü və yaxın qohumları məhkum olumamış (ehtiyatsızlıqdan böyük ictimai təhlükə törətməyən cinayətlər görə məhkum olunmuş yaxın qohumlar istisna olmaqla) "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmətkeçmə haqqında

Əsasnamə"də müəyyən olmuş şərtlərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları (daxili işlər orqanlarında xidmətə bərpa olunan və yaxud yenidən qəbul edilən orta və böyük rəis heyəti vəzifələrində işləmiş və Naxçıvan Muxtar Respublikası, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda yaşayan və qeydiyyatda olan şəxslər istisna olmaqla) iştirak edə bilərlər.

Quba (1), Qusar (1), Saatlı (1), Salışan (1), Şuşa (1), Hacıqabul (1), Kürdəmir (1), Göygöl (1) və Qazax (1) rayon polis şöbələrində vakant yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili üzrə inspektor vəzifəsi üçün müsabiqədə yalnız göstərilmiş rayonlarda yaşayan və qeydiyyatda olan aži 3 il pedagoji staja malik şəxslər iştirak edə bilərlər.

Müsabiqə qaliblərinin təyinatı zamanı

ilk növbədə həmin rayonda yaşayış şəraitini olanlara üstünlük veriləcək və təyinatlarından sonra onların xidməti iş yerləri **Daxili İşlər Nazirliyinin Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda** yerləşən polis orqanlarına 5 il müddətində dəyişdirilməyəcəkdir.

Müsabiqədə iştirak etmək istəyən şəxslər 2019-cu il fevral ayının 18-dən mart ayının 30-dək <http://www.mia.gov.az/index.php?az/content/20799> ünvdanda yerləşdirilmiş elektron ərizə formasını dolduraraq elektron poçt vasitəsi ilə bki@mia.gov.az ünvanına Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsinə göndərməlidirlər.

Elektron ərizənin yaşayış yeri üzrə qeydiyyatda olduğu ərazinin polis orqanına göndərilməsi barədə elektron poçt vasitəsilə məlumat alıqdan sonra na-

mizədlər həmin polis orqanlarına aşağıdakı sənədləri şəxsən təqdim etməlidirlər:

- şəxsiyyət vəsiqəsi;
- ali təhsil haqqında diplom;
- hərbi bilet (kişilər üçün);
- əmək kitabçası (olanlar üçün);

Təqdim olunmuş sənədlər əsasında şəxsin müsabiqədə iştirak üçün zəruri sənədləşmə aparılır.

Müsabiqədə iştirak edəcək şəxslərin sağlamlıq vəziyyəti və fiziki hazırlıq səviyyəsi daxili işlər orqanları əməkdaşları üçün müəyyən olunmuş normativlər üzrə oxlanılır.

"Daxili işlər orqanlarında xidmətə qəbul olunmaq üçün namizədlərlə müsabiqənin keçirilməsi Qaydaları", test imtahının proqramları və fiziki hazırlıq üzrə ödeniləcək normativlər Daxili İşlər Nazirliyinin www.mia.gov.az ünvanlı Veb saytında yerləşdirilmişdir.

Əlavə məlumat almaq üçün əlaqə telefonları:

- (012) 590-92-37; (012)-590-92-54;
- (012) 590-93-27;
- (012) 590-93-45; (012)-590-93-64;
- (012) 590-95-23.

DAXİLİ İŞLƏR ORQANLARININ ORTA RƏİS HEYƏTİ VƏZİFƏLƏRİNDE XİDMƏTƏ QƏBUL ÜZRƏ MÜSABİQƏNİN TEST İMTAHANININ PROQRAMI

(hüquqsúnaslar üçün)

Daxili işlər orqanlarının orta rəis heyəti vəzifələrində xidmətə qəbul üzrə müsabiqənin test imtahanları mərhələsində namizədlər məntiqi nəticə çıxarmaq qabiliyyətinin müəyyən edən sualları cavablandırımaqla yanaşı, aşağıdakı qanunvericilik aktları və nəzəri bilik sahələri üzrə mükəmməl hazırlıq nümayiş etdirməlidirlər:

Qanunvericilik aktları və nəzəri bilik sahələri:

-Azərbaycan Respublikasının Konstitusiyası.

-Dövlət və hüquq nəzəriyyəsi.

-Cinayət hüququ.

-Cinayət prosesi.

-İnzibati hüquq.

-Kriminalistikianın əsasları.

-Kriminalogiyanın əsasları.

-Mülki hüquq.

-BMT-nin "İnsan hüquqları haqqında" Ümumi Bəyannaməsi.

-"Polis haqqında" Azərbaycan Respublikasının Qanunu.

-"Əməliyyat-axtarış fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanunu.

-"Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmətkeçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə" Azərbaycan Respublikasının Qanunu.

-"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanunu.

-"Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanunu.

-"Korruptionaya qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının Qanunu.

-"Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Azərbaycan Respublikasının Qanunu.

-"Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Azərbaycan Respublikasının Qanunu.

(Pedaqoji təhsillilər üçün)

Daxili işlər orqanlarında yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili xidmətinə qəbul üzrə müsabiqənin test imtahanları mərhələsində namizədlər məntiqi nəticə çıxarmaq qabiliyyətinin müəyyən edən sualları cavablandırımaqla yanaşı, aşağıdakı qanunvericilik aktları və nəzəri bilik sahələri üzrə mükəmməl hazırlıq nümayiş etdirməlidirlər:

Qanunvericilik aktları və nəzəri bilik sahələri:

-Azərbaycan Respublikasının Konstitusiyası.

-Pedaqogikanın nəzəriyyəsi.

-Yaş psixologiyası.

-Sosial psixologiya.

-BMT-nin "İnsan hüquqları haqqında" Ümumi Bəyannaməsi.

-"Polis haqqında" Azərbaycan Respublikasının Qanunu.

-"Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmətkeçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə" Azərbaycan Respublikasının Qanunu.

-"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanunu.

-"Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanunu.

-"Korruptionaya qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının Qanunu.

-"Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Azərbaycan Respublikasının Qanunu.

-"Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Azərbaycan Respublikasının Qanunu.

-"Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Azərbaycan Respublikasının Qanunu.

-"Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Azərbaycan Respublikasının Qanunu.

-"Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Azərbaycan Respublikasının Qanunu.

-"Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Azərbaycan Respublikasının Qanunu.

-"Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Azərbaycan Respublikasının Qanunu.

-"Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Azərbaycan Respublikasının Qanunu.

-"Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Azərbaycan Respublikasının Qanunu.

-"Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Azərbaycan Respublikasının Qanunu.

-"Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Azərbaycan Respublikasının Qanunu.

-"Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Azərbaycan Respublikasının Qanunu.

-"Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Azərbaycan Respublikasının Qanunu.

-"Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Azərbaycan Respublikasının Qanunu.

-"Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Azərbaycan Respublikasının Qanunu.

-"Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Azərbaycan Respublikasının Qanunu.

-"Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Azərbaycan Respublikasının Qanunu.

-"Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Azərbaycan Respublikasının Qanunu.

-"Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Azərbaycan Respublikasının Qanunu.

-"Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Azərbaycan Respublikasının Qanunu.

-"Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Azərbaycan Respublikasının Qanunu.

-"Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Azərbaycan Respublikasının Qanunu.

-"Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Azərbaycan Respublikasının Qanunu.

-"Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Azərbaycan Respublikasının Qanunu.

-"Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Azərbaycan Respublikasının Qanunu.

-"Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Azərbaycan Respublikasının Qanunu.

-"Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Azərbaycan Respublikasının Qanunu.

-"Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Azərbaycan Respublikasının Qanunu.

-"Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Azərbaycan Respublikasının Qanunu.

-"Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Azərbaycan Respublikasının Qanunu.

-"Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Azərbaycan Respublikasının Qanunu.

-"Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Azərbaycan Respublikasının Qanunu.

-"Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Azərbaycan Respublikasının Qanunu.

-"Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Azərbaycan Respublikasının Qanunu.

-"Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Azərbaycan Respublikasının Qanunu.

-"Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Azərbaycan Respublikasının Qanunu.

-"Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Azərbaycan Respublikasının Qanunu.

-"Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Azərbaycan Respublikasının Qanunu.

-"Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Azərbaycan Respublikasının Qanunu.

-"Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Az